



(əvvəli ötən sayımızda)

IX FƏSİL.
Sumerin məhv və
sumerlilərin
dünyaya dağılması

Sumerlərin tarixin müəyyən
yən dövrlərində müxtəlif sə-
bəblər üzündən öz yerlərinin
tərk edərək dünyaya yayıldıq-
ları haqqında assurologiya və
bütövlükdə tarix elmində müx-
təlif fikirlər mövcuddur.

Vəhşi köçəri sami tayfaları
olan amoreylərin bir qrupu e.q.
XXI əsrin ortalarında batı istiqamətindən Mesopotamiyanaya
soxulmuş, digər bir qrup isə
Kənaan ərazisində daxil olmuş-
lar. Sumerin Ur şəhərinin III
hakimiyyət sülaləsi bu vəhşi
dağıdıcı tayfaların quzeydən
olan hücumlarının qarşısını al-
maq və Mesopotamiyanın gü-
neyini onlardan müdafiə et-
mək üçün Fərat və Dəclə çay-
ları boyunca səhrada divar
ucalmışdır. Lakin köçəri
amoreylər bu divarlardan aş-
mağa cəhd göstərməyərək,
batıdan doğuya doğru birbaşa
hərəkət edib yuxarı Mesopota-
miyanaya daxil oldular. Öncə Fə-
rat çayını və sonra Diyalanı
keçərək doğu tərəfdən batıya
doğru irəliləyib Mesopotamiyanın
aşağı çöllərinə daxil ol-
dular və davamlı axınlar halin-
da tədricən Mesopotamiyanın
geniş ərazilərində məskunla-
şaraq öz dağıdıcı qarətçi bas-
qınları ilə Sumer şəhərlərini
viran qoymağa başladılar. Bu
basqınlar nəticəsində sumer
əhalisi özünü qorumaq imkan-
larından məhrum oldu, şəhər
divarları arxasına sığınaraq
basqınlardan qorunmağa çal-
ışdılar, amoreylərin heyvan
sürüləri əkinləri viran qoysa.
Əkinçilik və sənətkarlıq tənzə-
züla uğradı. Sumer xalqının ta-
rixində baş vermiş bənzər fe-
lakətlər onların öz yurdalarını
tərk edərək müxtəlif istiqamət-
də körəklərinə səbab olmuşdur.

Müasir dövrün görkəmləi as-
suroloq tarixçiləri Hallo və
Simpson Qədim Yaxın Şərqi tarixinə həsr etdikləri əsərdə
köçəri amoritlərin sumer mə-
dəniyyəti üçün təşkil etdikləri
felakəti təsvir edərək yazırlar: "Sumer dilində tufan anla-
mı daşıyan amaru sözü faktiki
olaraq sumerlilərin samiləre
verdikləri ammaru sözü ilə
omonim təşkil edir. Bu söz
oyunu ilə sumerlər onlar üçün
həqiqi bir felakət təşkil edən
dağıdıcı sami axınlarını tufan-
la eyniləşdirirdilər. Sumerlər

Dünya tarixinin Dünya tarixinin

Turan dövrü



dirirdilər". (Hall Wiliyam and Williyam Kelly Simpson, 1971, Səh. 33)

Tədricən İkiçayarasında
məskunlaşan amorilər mədəni
səviyyə baxımından sumerlər-
den çox aşağı səviyyədə ol-
duqlarından sumer dilini öyrə-
nir, ədəbi və dini əsərlərinin
surətini çıxarır, tərcümə edir
ve digər şəhərlərdə kitabxana-
lara yayırlar, beləliklə, su-
merlilərin təhsil sistemi, dinlə-
ri, əfsanələri və ədəbi əsərləri
öyrənilməyə davam edildi. Su-
mer dili tədricən danişq dili
olmaqdən çıxaraq dini etiqad
və ayın dilinə çevrildi və bu bi-
zim eranın ilk əsrlərinə qədər
davam etdi. Sumer-akkad dö-
lətinin fəaliyyətinə sami xalq-
lарından olan amoritlər son qo-
yaraq Babil krallığı adı ilə yeni
bir dövlət qurdular.

Sumerin samilərlə münaqış-
ası və samilərin Sumer əlkə-
sini istila hərəkətləri və on-
ların müqəddəs məbədlərinin
dağıdılması ammorilərin bas-
qınlarında daha öncələri baş-
lamışdı.

Ekur Sumer dilində "dağ-

evi" deməkdir. Tanrıların top-
landığı yer və məclisləridir. Ekur məbədləri Sumerdə ən
hörmətli, müqəddəs, kutsal bi-
na idi. Samilər onu ziqqurat
adlandırırdılar. Einkur-ziqqu-
ratlar Mesopotamiyada etiqad
və sitayış obyekti olaraq An,
Enlil, Enki və Ninhursag tanrı-
larına həsr olunurdu. Ekurun
dağıdılması Urun işgal edilmə-
si ağışında əks olunmuşdur.
Sumer xalqı üçün önməli əhə-
miyyətə malik bu müqəddəs

Ələsgər Siyablı

landırılan Kassi, Qutu, Subar
və Elam xalqlarının hücumları
nəticəsində baş vermişdir.
Uzun illər ərzində davam etmiş
bu üç dağıdıcı mühəribələr nə-
ticəsində sumerlər və bölgənin
digər əhalisinin müəyyən his-
səsi öz yurdalarını tərk edib qu-
zey, batı və digər ərazilərə
köçlərə məcbur qalaraq dünyas-
nın müxtəlif bölgələrinə yayılmışlar. (Jerrold Cooper, 1983)

Akkad kralı Naram-Suen
sumerlərin Nippur şəhərinin
sami akkadlara qarşı itaetsiz-
liyinə cavab olaraq sumerlər
fürsət son dərəcə müqəddəs
hesab olunan Enlilin Ekur mə-
bədini dağıtmağı əmr edərək
ordakı qıymətli əşyaları Akka-
da aparmışdır. Bundan qəzəb-

xılas etməsi üçün Quti kralını
köməyə çağırması quti və su-
merlərin etnik kök baxımından
son dərəcə yaxın ilişgilərə ma-
lik olduğunun göstəricisidir.

Naram-Suen Qutilrlə dö-
yüşlərdə öncələr də bir neçə
dəfə meğlub olmuş və onları
itaetə gətire bilməmişdi. Na-
ram-suenin öldürüləməsindən
sonra Ur şəhərinin başçılığı ilə
Sumer-akkad dövlətində hakimiyyət
yenidən Sumerlərə məxsus olur.

Sumer-akkad dövlətinin
sonuncu hökməri İbbi-Suenin
(e.q. 2227-2003) hakimiyyəti-
nin son çağlarında başı Elam-
la mühəribəye qarşılığından
çoxsaylı sami amorit köçəri
tayfaları öz qoyun sürüleri ilə
Mesopotamiyanın güney əra-
zilərini istila etməyə başla-
dılardı. Ölküni işgal etməyə onla-
rin gücü yetməsə də onlar
əhalini qaret edir, şəhərlərə
soxulur, yolları kəsir, sürüleri-
ni arpa zəmilərində otarır və
əhalini şəhər divarlarının ar-

sitayış mərkəzlərinin dağılmə-
si onlar üçün böyük faciə təş-
kil etmişdir. Ekuirlər dəfə tufan
və daşqın nəticəsində dağıl-
mışdır. Ekurların və onunla
əlaqədar ilahi qanunların Su-
mer xalqı üçün böyük felakət
hesab olunan tamamilə dağıl-
ması sami akkad kralı Böyük Sarqon
terəfindən e.q. 2300-cü ildə
həyata keçirilmişdir. Ekurların
və Sumerin ikinci dağıntı
felakətinə məruz qal-
ması Sarqonun sülaləsinə
mənsub olan akkad kralı Na-
ram-suenin (e.q. 2273-2219) Babil
şəhərlərinin su-
merlərə qarşı üşyanaına başçı-
lıq edib hakimiyyətə gəlməsi
nəticəsində baş vermişdir. Sa-
milərin Naram-sin adlandırdıq-
ları Naram-suenin Sumer, Lul-
ubi və Zaqros dağlarında
xalqlara qarşı apardığı dağıdıcı
mühəribələri və tanrı Enlilə
məxsus Ekuur bunövredən
yerlə yeksan edilməsi sumerli-
lərin məhşur "Enlilin Aqade lə-
nəti" adlı mətnində öz əksini
tapmışdır. Sumer ərazisində
qarşı digər dağıdıcı hadisələr
ümumi adla "Su xalqları" ad-

lənəntanılar Naram-Sueni və
Akkadi lənətləmiş, "Aqade lə-
nəti"ndə yazılışı kimi tanrı
Enlil Zaqros dağlarındakı xalqı
olan Qutileri Nippuru müdafiə
etmək və akkadlıları cəzalan-
dırmaq üçün dəvət etmişdir.
Bu şeirdə qutilər sumerin mü-
dafiəçisi və müttəfiqi rolunda
çıxış edirlər. Nippurun yardı-
mına gelərək sumerləri xilas
edən qutilər akkadlıları cəza-
landırırmış, Naram-Suen döyüş-
də öldürülülmüş və Qutilerin
hökmdarı Errudipizir Sumerin
və Akkadın kralı titulunu qəbul
etmişdir.

Naram-sueni qutilərin əli
ilə öldürüb Akkad dövlətini da-
ğıtmaqla Tanrı Enlil Mesopota-
miyanın digər şəhər dövlətləri-
ni akkadlardan xilas etmək
məqsədi güdürdü. Enlilin su-
merləri müdafiə etmək üçün
qutiləri çağırması Məhəmməd
peyğəmbərin "mənim doğuda
bir xalqım var, hər kəs qızdır-
dım zaman onlai çağırıb üzər-
lərinə göndərəm" deməsini
tatıldır.

Tanrı Enlilin Sumer əlkəsi-
ni yabançı akkad işğalından

xasında gizlənməyə məcbur
edirdilər. Amoritlərin fəaliyyət
göstərdikləri ərazilərdə təsər-
rūfat həyatı dağılmağa başla-
mışdı. Ölküdə ərzaq qılıqlı və
talanlar başlamışdı. Sumer-ak-
kad dövlətində xaos hökm sür-
məkdə idi.

Köçəri sami tayfaları olan
amoritlər Şuruppak və Eblada
aşkar edilmiş mətnlərdən gö-
ründüyü kimi Yaxın Şərqə 3-
cü minilliyyin ortalarından eti-
barən mövcud olmuşlar. II mi-
nilliyyin ilk əsrlərində isə artıq
uygarlıqdan yoxsun vəhşi tabi-
əlli amoreylər Mesopotamiya
şəhərlərində geniş yayılmışdı-
lar. Sumerin öz müstəqilliyini
davamlı olaraq qoruyub saxla-
yan Ur şəhər dövləti daima
amoreylərə mübarizə şəraitin-
de olmuş və sonrakı dövrlərə
məxsus mixi yazılı ədəbiyyat-
da Ur dövlətinin iflasa uğra-
masına aromeylər günahlanı-
rılmaqdadır. Ur dövləti yixil-
diqdan sonra amoreylər bir
çoq şəhər dövlətlərində hakimiyyəti
zəbt etmişdilər. (Mie-
rop M. A History, Səh. 89)

(ardı gələn sayımızda)